



Azərbaycan Respublikasının  
Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin  
İnkişafına  
Dövlət Dəstəyi Fondu

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Faiq Ələkbərli  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

III Yazı

Abbas Səhhətinə görə, bəlli bir qanun üzrə olan həyatın bir doğusu, bir təkamülü və bir də sonu vardır. Tərəqqinin əsası dəyişməkdir, insanlar, milletlər da bu tərəqqiye uyğun olaraq doğulur, böyükür və ölürlər. Sadəcə, insanın ve milletlərin "ölüm"ü ilk baxışda fərqli görünse də, eslinda vəhdətin tərkib hissəsidir. O, yazardı:

Dünyanın əvvəlindən təbii hal  
Aləmdə olmuş min-min istihal.  
Həni əski Roma, əski yunanlar?  
Həni əski təraqqilər, imranlar?  
Min-min bələ saysız binalar yaxmış,  
Sonra yeni bir mədəniyyət çıxmış. 1

Səhhətin fikrincə, bütün bunlara mənə verən də Allahdır ki, ancaq insan bunu başa düşməkdə acizdir. O, "Tohid" adlı şeirində ise Allahın təklifi ideyasını əsaslandırmışdır. O, yazdı:

Nurdan zərər doğdu, nərdən nur?  
Fikir qıldıqca hər qədər insan,  
Olur albəttə aqibət heyran.  
Acıcam dərk-i-sim-xilqətdən,  
Kimdir agah olan həqiqətdən?  
Nə xəfadır, xəfası eyni zühur,  
Zəhir iken olub vəl məstur...  
Varlığın gün kimi nümayandır,  
Buna hər zərər faşı-bürhanır.  
Limanlı mülk əmrin et izhar,  
Əntə Allah vahidül qəhhər.  
Gərçi dərk etmirik həqiqətini,  
Görürük leyk şanı qüdrətini. 2

Yaradanın böyüklüğünü, mükməliyini tərif edən Səhhət hesab edirdi ki, insanlar Tanrıının yaratdığı kainatın da ancaq zahirini dərk etmək gücündədir, mahiyyətini yox:

Kainatın rümu-xilqətine,  
Kimsənən vəqif devil, bu zahirdir.  
Xalqı-aləmin hüvəyyətinə,  
Öz vücudun dəllili-bahirdir. 3

O, qənoseoloji anlamda da bir səra fəlsəfi suallara cavab axtarmış, bacardığı qədər həmin sualları təhlil etməye çalışmışdır:

Bildimi, nadən örtü verilmis sənə qüvət?  
İdrakı şür, adlı zəka, ruhù darayı?  
Bildimi, həyatın nedirəməti, salahi?  
Tənha gecələr uykusuz açdırımı sabah? 4

Deməli, Səhhət bir çox gecələr sabaha qədər Yaradan və yarananlar haqqında düşünmüştür, bir çox suallara cavab axtarmağa çalışmışdır. O, göstərirdi ki, insan hissyyatı təbii və sünə hisslerə əsaslanır. Onun fikrincə, hazırda da təbii hissleri bir kənarə qoyaraq sünə hissyyatla yaradıcılıqla məşgul olmaq doğru deyil. Çünkü sünə hissyyatla deyil, təbii hissyyatla insanlara təsir etmək mümkündür.



da real həyat təsviri verməyə çalışmış, ədəbiyyatın millətə xidmət etməli olduğuna inanmış və buna əməl etməyənləri tənqid etmişdir. O, yazdı:

Gər adın bir adabi-danadır,  
Gələmin möcüzü-Məsihədir.  
Nəzmü təlifdə hünərvərsən,  
Ya ki, bir şairi-süxinvərsən,  
Sənə mafövqədən gelir ilham,  
Nəf görmürsə firqəyi-islam,  
Tüfə sənə, həm sənin kitabətina. 6

Səhhət yazardı ki, elmlı bir insan millət yolunda çalışmaq, vətənin dərdində əlac olmaq, ona möhtac olan soydaşları sahib çıxməq əvəzine cibini, şəxsi marağını güdürsə, beləsinin elmi də, fəziləti de boş şeydir. O, "Nəsəh" şeirində de açıq göstərirdi ki, şair, ziyanlı deyilen real həyat təsvirlərindən yazmalı, azad olmalı, yeni saray şairi olub xalqa yalan daşınmamalı, meddahlıq etməməlidir:

Müstəbidlər yaşamaqçın rahət  
Şairi əldə ediblər alet.  
Bəxş edib şairi ənamı salat,

Rahət etmiş bu da imrari-həyat,  
Gecələr mest, gündüz dərd-i-xumar,  
Yatmış yatmış edəməti bida?  
Medhü tövşüfə qəsaid yazmış,  
Qəzəliyyətə fəraig yazmış,  
Nezm edib əhvü əeb, həzliyyat,  
Dürlü əxlaq pozan həcviyyat,  
Xalqı əfsanəyə işğal etmiş,  
Bir böyük milleti işğal etmiş. 7

Ona görə, əgər dahi bir alim müstəbidin, zalimin yanında yer alıb millet, vətən üçün çalışmışsa, o zaman həmin cəmiyyətin vəziyyəti də çox ağır olacaqdır. Bu anlamda özünü millet, vətən yolunda fəda edən Səhhət yazardı ki, milletin halına bigane, laçeyd qalmaq yol verilməzdir. Ona görə əsil alim, şair gece-gündüz millet üçün çalışış çoxlu zəhmətlər, zillətlər, çətinliklər sinə gərmelidir. 8

Şairin fikri, xəyalı gələk azadə ola. 10

Səhhət əvvəlcə "Şeir pərisi"nin "insanlıq" fəlsəfəsinə uyub ümmət, millet, vətən dərdindən uzaqlaşmaq istəsədə, ancaq bunu yene də son anda bacarmır. Çünkü "Şəhərli"nin dili ilə desək, ziyanlı milletin, vətənin halına görəndə yanmırsa, onun dərdində şərik olmayı özünə borc sayıb çərə tapmağa çalışırısa, o şair, ya da ziyanlı deyil:

Qaz, oyan, cürətə, rədd kimi fayad et!  
Bu fəlakətdə qalan millatına imdad et!  
Görəyirsinəm bu biçərə vələndəşənini,  
Bac-qardaşları, sevgili dindəşənini –  
Zülzəncinən altında çəkir işkənə? 11

O, "insanlıq" dəmindən danişanlara çox tutarlı cavab verirdi:

## Abbas Səhhətin dünyagörüşündə azərbaycanlıq və milli maarifçilik

Hər zaman ədəbi-estetik anlamda insanlıq vəzifəsini millet və vətən anlayışları ilə bərabər tutan, hətta ondan üstün tutanlar da tapılır. Bəs, Səhhət üçün insanlıq nə deməkdir və o, milli-dini anlayışlardan nə ilə fərqlənir, ya da üst-üstə düşür? O, yazdı:

Na gələndir yazasən fədəsiz nejma, qazal,  
Yomukləndib meşərəzi böyük milleti?  
İstə öz fikri ibrazedək münəttəz ol!  
Ləzəpli millətlə nələdə hamavəz ol!  
Saylısan vətən övdələrinin bir fərdi,  
Vətən, imdadına istə çağırı hər fərdi.  
Ya ar ol, oruya qız, gal körəkət qardaşına,  
Yagedib vədə olur, ham də bəşkələşənə. 12

Bununla da, Səhhət bələ bir qənaət gəldirdi ki, əslində ümumi insanlıqdan danişanlar deyil də, ümmət, millet, vətən naminə, onların azadlığı naminə həqiqəti yazarılar daima incidləmiş, təqib və tezyiqlərə məruz qalmışdır. Bunu, Səhhət de etiraf edərək yazdı:

Vətən, milət sərma deyibəm dildə,  
Yazmaq olmaz fəptidəməsa opləm azadə.  
Çox həqiqət mənə tələnələyir vəzənəm,  
Yoxdur ondan bənni söyləməyə imkanım.  
Danişənən həq qöydən yetişən buyruqla,  
Tixanbsözümən ağzında qalyanınuqla.  
Doğu söz söyldiyim hələ məsul oluram,  
Çəsiznərgəm, qazalyazməgəm. 13

Əxlaq məsələsinə gelinçə, Səhhət yazardı ki, bu məsələdə də cəmiyyətin həyatında ciddi qüsurlar ortaya çıxmışdır. Bu gün müsəlmanlar arasında hər cür sıfət (əslində sıfat-sizlik) daşınanlar var. Belə ki, dünənə qədər müsəlman kimi tanıdığımız "xristian", türk bildiyimizi "rus" olub hər gün bir simaya düşür. O, yazdı:

Yeni düşərəqər müsəlmandır,  
Vaxt olur ya İvan, ya da Vartandır.  
O nə bundan, düzü, nə ondandır,  
Yəni bir şey, ecaib insandır.  
Geyinir "en qrand", gəzir "ala şiq",  
Başda bir şapqa, əldə bir zontiq.  
Rus, fişən ləhcəsi deyir "bon"dur,  
Türk dilini sevməyir, "moven"dur.  
Danışır ya frangi, ya rusi,  
Metropoldur yeri, ya San-susi. 14

Deməli, o dövrde istər dini mədəresələr, istərsə də imperiyanın nəzarəti altındakı məktəblər əsasən məsləksiz "tiplər" yetişdirmişdir. Məsləksiz, əqidəsiz "tiplər" in həyata baxışında isə nəinki millet, heç dən də deyil, ancaq gündəlik "praqmatistik", dəyərsizlik reallığı var idi. Bu cür "praqmatistik", dəyərsizlik reallığı isə xoşəxlaqlılığı, simasızlığı təlqin edir. O, yazdı:

Yoxdur heç məsləkimiz, məzəbəmiz,  
Bəs tiplər yetirir məkəbəmiz,  
Fikrimiz zövqü səfa süməkədir,  
Yaşamaqdan tək odur mətbəmiz... 15

Studentik, deyilik biz realist,  
Aramızdan çıkmaz idealist  
Sevirkə təkcə cibisəndimizi,  
Eqayistik, ateist, sensualist.  
Bizi bəsi sahəti-Şirvan yetirir,  
Na ki, vəhşi, cibisəndə yetirir,  
Ay bəsi ölkə abadan olasan!  
Bax, nə qeyrəti müsəlman yetirir! 15

Səhhət hesab edirdi ki, digər sahələrdə olduğu kimi, əxlaq məsələsində də tənəzzülər olmağımızda əsas sabəb bir tərəfdən islam dininin artıq tələblərə cavab verə bilməməsi və ruhanişlərin əlinde oyuncuğa çevriləməsi, digər tərəfdən Qərb xalqları tərəqqiye üz tutduğu bir zamanda onlardan çox geri qalmağıdır. Səhhətə görə, bununla da hazırlı millətin rəisi-füqərəsi, yaşı-cavani, dindarı-dinsizi, cahili-alimi olsun demək olar ki, əsasən milli-dini dəyərlərə, o cümlədən milli əxlaqi dəyərlərə emel etmirlər. O, yazardı:

Bəslənsüçəyən bulanıb, işgi murqalı,  
Milibəzələr qırılıb, yaku kor qalıb.  
Ruhanişlər əski nütüz, köhne zor qalıb,  
Sönmüş təmaddün atışımız, azca zor qalıb.

İş görmədən rəisəmiz şəhərat axarın,  
Arif olın na dini, na miliyyət axarın,  
Şeybərəyəqin ovmaq üçün övtə axarın,  
Zəhid hələhəram aramaz, cənnət axarın. 16

Səhhət şeirləri ilə yanaşı həkayə və pyeslərinde də ("Cərrahlıq", "Bədbəxt aile", "Yoxsulluq eyib deyil", "Cəhəlet səmərəsi..." və b.) milli-dini dəyərlərə aid əxlaqa, tərbiyəyə diqqət yetmişdir.

Bələliklə, Səhhətin dünyagörüşünün əsasında soydaşlarını tərəqqiye, maariflənməyə səslənmək yaşı, ondan çıxış yolları da təşkil etmişdir. O, bir tərəfdən hazırlı cəhəlet, geri-yərəstlik dövrünü yaşıyan müsəlman xalqlarının keçmiş şənşəhərətini göz önünə getirmiş, digər tərəfdən bundan çıxış yollarını aramışdır. Millətin tərəqqisi uğrunda mübarizə aparan Səhhət hesab edirdi ki, artıq bütün milletlər kimi müsəlman xalqlarının da elm və mədəniyyət öyrənmək vaxtidır. Onun ictimaiyyəti dəyərlərə aid əxlaqa, tərbiyəyə diqqət yetmişdir.

*Səhhətin fəlsəfi, etik və estetik görüşlərinə gelinçə, o, bir tərəfdən səmavi dirlərin irəli sürdüyü ontoloji və qənoseoloji məsələlərə razılışsa da, digər tərəfdən müəyyən şübhələrinə də cavab axtarın tapmağa çalışmışdır. Hər halda Səhhətin dünyagörüşündə varlıq məsələsinə baxış əsasən idealist xarakter daşımaqla yanaşı, materializmin bəzi ünsürlərinə rast gəlməkdə mümkünür. Bu da gerçək həyətdə yaşınan hadisələrin mahiyyətindəki ziddiyətə bağlı olmuşdur. Görünür, bu sabəbdəndir ki, şair-filosof bir çox hadisələrin dərkən cətirliyini irəli sürmiş, dəha çox real həyətdə elm, maariflənmək sahə həqiqət təsəvvürərinə malik olmuş mürkəzin hesab etmişdir.*

1 Yenə orada, s.56

2 Yenə orada, s.65

3 Yenə orada, s.68

4 Yenə orada, s.85

5 Yenə orada, s.243

6 Yenə orada, s.69

7 Yenə orada, s.150

8 Yenə orada, s.150

9 Yenə orada, s.76

10 Yenə orada, s.90

11 Yenə orada, s.92

12 Yenə orada, s.93

13 Yenə orada, s.94

14 Yenə orada, s.49

15 Yenə orada, s.106

16 Yenə orada, s.106